



Kaşqarı çinlilərdən ala bilmir, əksinə hakimiyyəti tekbaşına əla keçirir. Daşkəndin rusların əline keçməsindən sonra bəzi Kokand birləşmələrin Yaqub bəyin tərəfəne keçməsi ilə düşmən darmadığın edilir. Daha sonra Yaqub bəy

dirmiş güclü dövlət və hökumət başçılarından biri olmuşdur. Mancur xanədanlığının süqut etdiyi ərazilərdəki türk bəyliliklərini bir araya getiren və quruluş dövrünü yaşıyan Kaşqar hökumətinə gədən ingilis nümayəndələr Şav və Hayvard haqqında dövlət məmurlarına məlumat verildikdən sonra həbs edildilər. Kralıça tərəfindən ti-

## Taleh Cəfərov

*ADPU-nun  
Ümumi tarix və tarixin tədrisi  
texnologiyası kafedrasının  
baş müəllimi,  
tarix üzrə fəlsəfə doktoru*

(əvvəli ötən sayımızda)

*Çin idarə edən Mancur hökməndən Şenq Tsu dövründə ilk olaraq Mongolustan işğal edildi. Mongolustana təyin edilən vilayət hökimi Rabdan Şərqi Türküstan və Tibeti özüne təbe etdi. Mongolustanın hakiminin güclənməsindən narahatlıq keçirən Çin 1757-ci ildə Şərqi Türküstanı, daha sonra isə Tibeti özüne təbe etdi. Beləlikdə, Çin idarəciliyinin getdikcə şiddətənən təzyiq və zülümənə qarşı Şərqi Türküstan türkəri 1863-cü ilə qədər 42 dəfə üşyan etmiş və bundan sonra müstəqil Kaşqar dövləti yanmışdır. Çin arxivlərində saxlanılan sənədlərə əsasən, qeyd etmək lazımdır ki, 1648-1759-cu illərdə Türküstandakı mancur zülmü nəticəsində 1 milyon 200 min müsəlman türkə qətlə yetirilmiş, 22 min 500 ailə isə Çina sürgün edilmişdir.*

1860-ci illərdən etibarən bölgədə ilk Rus-Çin qarışdırması qeydə alınmışdır. Çin rus hücumlarına qarşı ilk olaraq şimal-cənub neqliyyatını təmin edən Muzart keçid menteqəsində barrikadalar quradırmışdı. Rusiya buna cavab olaraq, 1871-ci ildə illi şəhərini işğal etərəfən Yaqub bəyin ingilislərdən dəstək almasından sonra ehtiyatlanaraq geri addım atmalı oldu. Çin ilə Rusiya arasında 2 ekim 1879-cu ildə Livadia müqaviləsi imzalandı. Ardından Peterburqa gedən Çin sefirlerinin apardıqları danışqlar nəticəsində tərəflər arasında 24 fevral 1881-ci ildə Sankt-Peterburq müqaviləsi imzalandı. Müqaviləye görə Rusiya illi şəhərindən hərbi qüvvələrini geri çəkməkən bölgədə rus işğalı aradan qaldırılmış oldu. Əvəzində Çin Şərqi Türküstanın qərbində yerləşən ərazilərin bir hissəsinə təzminat olaraq Rusiyaya güzəstə getdi.

1863-cü ildə rus ordusunun hückumularına qarşı Kokand, Daşkənd və daha sonra Ağ Məscidin müdafiəsi zamanı Pişkəndli Yaqub bəyin şücaəti emirin diqqətini çekmişdir. 1864-cü ildə Çinə Mancur xanədanının çökəməsindən sonrakı dövrədə Kaşqarda hakimiyyəti əla keçirən qırğız hökmərdə Sadiq bəyin təmsil olunduğu heyet Kokanda müraciət edərək keçmiş xocaların sülələsindən olan üzvlərini Kaşqara göndərərək burada bir-biri ilə mübarizə aparan hiziplerin arasını barışdırmağıñ vacibləyini qeyd etdi. Kaşqar dövlətindən əvvəli son Xocalar hakimiyyəti (1826-1840) Kokand xani Mehəmməd Əlinin (1822-1842) dəstəyi ilə Çin hückumalarından qorunmuşdur. Mehəmməd Əli bölgədə uzun müddət uğurlu bir idarəcilik qurmuş Cahangir xanın həyatda qalan tek oğlu Buzurq xan ilə birlikdə hərbi rəis olaraq Yaqub bəy kiçik bir dəstə ilə bölgəyə göndərir. Yaqub bəy son bir əsr ərzində Asyanın yetiş-

gözləmişdir. Bununla yanaşı, Hindistana qoşu olan bu ölkələrin bölgənin yeni hakimi olaraq Yaqub xanı görmələrindən son dərəcə narahatlıq keçirildilər.

*Yarandığı gündən etibarən ingilis heyət və təmsilcilərini qəbul edən Qaşqar əmiri eyni zamanda Hindistana öz təmsilciliyini və heyətlerini göndərirdi. İlk Kaşqar-İngilis Ticarət müqaviləsi 1872-ci ilde imzalandı. İngiltərə tərəfindən imzalanan ticarət müqaviləsinin 6-ci maddəsinə görə İngiltərə Kaşqarda bir siyasi agent saxlamaq hüquq əldə edirdi.*

Qaşqarla ticarət elaqələrini genişləndirmək üçün 1873-cü ilin sentyabr ayında böyük bir heyətle gələn Forsytha daha bir önəmli vəzifə verilmişdir. Heyətdən sadəcə olaraq ticarət müqaviləsi imzalamaq və Kaşqar ile diplomatik el-

dair raport hazırladılar.

Çar Rusiyası xarici təhlükələrən əkinəndə üçün 2 mart 1876-ci ildə Kokand xanlığını işğal etdi.

İngilis heyətləri, memurlar və tacirlər Qaşqara səfər edərək imzalanan müqavilələrin maddələrinə uyğun hərəkət edən Yaqub bəyin uzaqgörən siyaset həyata keçirməsini qeyd edirdilər. Yaqub bəy Çinin, dolayı ilə Ingiltərənin keçmiş torpaqlarının beş asanlıqla verilməyəcəyini, Rusyanın Türküstan istiqamətində irəliləyərək Şərqi Türküstan qapılarda dayandığını, hər iki təhlükəyə qarşı tədbir görmək, biləvasitə Osmanlı və İngiltərə ilə siyasi və hərbi sahələrdə əməkdaşlığı davam etdirmək niyyətində idi. Bu məqsədlə 1873-cü ildə Seyid Yaqub xan Törəni İstanbula göndərərək sultana bağlılığını bildirir. O, eyni zamanda ölkəsinin mövcud vəziyyətini və ehtiyaclarını, habelə hərbi sahədə silah və təhsil məsələləri ilə əlaqədar tə-ləbləri-

ni şifahi olaraq ətraflı şəkildə sultanın diqqətinə çatdırır. ehtiyaclarını, habelə hərbi sahədə silah və təhsil məsələləri ilə əlaqədar tə-ləbləri şəkildə sultanın diqqətinə çatdırır. Sultanın direktivi əsasında durumu təhlil edən hökumət yardım və təbəciliy tələbini qəbul edir. Halbuki Yaqub bəyin Osmanlıdan yardım istədiyi illərdə Osmanlı dövləti daxili və xarici məsələlərlə məşğul idi ki, bunların bir qismi Türküstan işğalını planlaşdırılanlardan biri olan İqnatiyevin İstanbulda sefərindən qaynaqlanırdı. Qeyd edək ki, 1890-ci illərdə paytaxt Pekin şəhəri də daxil olmaqla Kaşqar və digər ərazilərdə yaşayan Çin müsəlmanları cüme və bayram namazlarında Osmanlı sultani II Əbdülhəmid adına xütbü oxutmağa və sikkə zərb etməyə başlamışdır.

*İngilis heyətləri, məmurlar və tacirlər Qaşqarda səfər edərək imzalanan müqavilələrin maddələrinə uyğun hərəkət edən Yaqub bəyin uzaqgörən siyaset həyata keçirməsini qeyd edirdilər.*

*Yaqub bəy Çinin, dolayı ilə İngiltərənin keçmiş torpaqlarının beş asanlıqla verilməyəcəyini, Rusyanın Türküstan istiqamətində irəliləyərək Şərqi Türküstan qapılarda dayandığını, hər iki təhlükəyə qarşı tədbir görmək, biləvasitə Osmanlı və İngiltərə ilə siyasi və hərbi sahələrdə əməkdaşlığı davam etdirmək niyyətində idi. Bu məqsədlə 1873-cü ildə Seyid Yaqub xan Törəni İstanbula göndərərək sultana bağlılığını bildirir. O, eyni zamanda ölkəsinin mövcud vəziyyətini və ehtiyaclarını, habelə hərbi sahədə silah və təhsil məsələləri ilə əlaqədar tə-ləbləri ni şifahi olaraq ətraflı şəkildə sultanın diqqətinə çatdırır...*



Kaşqarda öz hakimiyyətini bərqərar edir. Uzun illər ruslarla mücadilə nəticəsində herbi təcrübə toplayan Yaqub bəy qısa müddətə dağınqı halda olan türk bəyliliklərini bir bayraq altında birləşdire bilir.

*İlk illərdə həm İngiltərə, həm də Rusiya ticarət mənfəətlərini güden Yaqub bəyin dövlətinin Kaşqardakı hökumətini tənyir və ora ticarət heyətləri göndərərək müqavilələr imzalayır. Lakin İngiltərə Yaqub bəy hökumətinə bel bağlamır, səbabını bəylərin Osmanlı dövləti ilə yaratdığı isti münasibətlərlə əlaqələndirir. Buna görə də Rusyanın illini işğal etməsinə etiraz etmirdi. Həmçinin İngiltərə hökuməti 1863-cü ildə Kaşqarın şimal bölgələrində Tunqani (Dunqani) rəsələrinin Çin idarəci-liyinə qarşı üşyanına və 1867-ci ilin yazında Atalı Qazinin Altay dağlarının şimalında yerləşən Ağsu, Turfan, Xoç və Qaraşəhəri əla keçirməsinə göz yumurdu. İriliyən Atalı Qazı rus birləşmərinin Kaşqar sərhəddinə yaxınlaşdırıdan xəbəri tutduqda tunqanlılara qarşı yönəlir. Ruslar Kaşqarla sərhəddə yerləşən illini əla keçirir.*

1867-ci ildə Kuça, 1869-cu ildə Korla və 1871-ci ildə Turfanı əla keçirən Yaqub bəy bölgədə hakimiyyətini dəha da möhkəmləndirir. Şərqi Türküstənə Çin hakimiyyətine son qoyan əmir Yaqub bəy son bir əsr ərzində Asyanın yetiş-

carət araşdırmaçıları aparmaq üçün bölgəyə gəldiklərini söyləyen ingilisler sərbəst buraxıldılar.

İngiltərə Mancur dövründə olğunu kimi, şərtsiz və sərbəst ticarət etmək niyyətində idi. Yaqub bəy ticarət qurmaqla maraqlı olduğunu Kaşqara gələcək tacirlərə qonaqlamaq və steplərdəki hər cür təhlükəyə qarşı təminat verirdi. Yarkənd, Xoten və Kaşqarın güclü hakiminə çevrilən Yaqub bəy rus istilasına məruz qalan Kokand və Buxara xanlıqlarının bütün ağırlıqlarını öz üzərinə götürmək istəyirdi. İngiltərə rus istilasına qarşı bu ölkələrlə hər hansı bir əlaqə qurmayış, lakin "ustalıqla passiv davranaraq" işğalın tamamlanmasını

qələr qurmaqla yanaşı, Yaqub bəyin ölkəsi haqqında müməkin olan bütün topoqrafiq, etnoqrafiq və iqtisadi məlumatların toplanması tələb olunurdu. Daha sonra Sir Henry Trotterin de daxil olduğu növbəti heyet Kaşqara gelərkə 2 fevral 1874-cü ildə hər iki tərəf üçün son dərəcədə əhəmiyyətli olan müqavilə imzalayaraq ticarət əlaqələrində tətbiq olunacaq əsasları təkmilləşdirildi. İngilis nümayəndə heyətinin rehbəri Forsyth ilə Kaşqar hökuməti arasında geniş ticarət müqaviləsi imzalandı. Heyətin digər üzvləri de hər şeyə rəğmən, Kaşqarın Rusiya qarşısında Qərib Türküstən dövlətlərinəndən da-ha çox duruş gətire bilməyəcəyinə

*Yaqub bəyin Osmanlıya təbə olması və ondan zabit, silah və usulər istəməsinin bir səbəbi də ruslarla dostluq münasibətlərindən müsbət cavab almaması və rusların Naryn çayı üzərində qala inşasından sonra Şərqi Türküstən təhdid etməsillərə əlaqədar idi. Bu dövrde İngilislərə qurulan ticarət əlaqələri getdikcə təkmilləşərək ən yüksək səviyyəyə çatmışdır. Kaşqara qarşı "böyük oyun"un iştirakçılara olan Çin və Rusiyadan daha çox İngiltərə fəallıq nümayiş etdirirdi. Çin hər iki ölkəyə qarşı silahlı mücadilə etməklə ölkə təhlükəsizliyini qorumaq imkanları var idi.*

(ardı gələn sayımızda)